

# Molla Nəsrəddin



ملا ناصر الدين

E-kitab halına saldı: Cavid Ağa

# ملا نصرالله بن

MOLLA NƏSRƏDDİN

Sümarə 4


Qiyməti satıcı əlində on altı şahı

No 4

Hüguče-müəllimin əgər  
berəsəd əz nəvaqel xahəd resid




Müəllim: - Tə'zim edirəm sənə ey Allahın heyvanı, çün nəvaqildən  
bizə tə'yin olunan hüquq altı aydır çatmayırlı. Səndən iltimasım budur ki,  
siz və qeyri yoldaşlarınız bizim şəhərə tez-tez təsrif gətirəsiz

*Abuna qiyəməti:**Hər həftə nəşr olunur**Məhəlli-idarə:*

İlliyi	40 qran
Yarım illiyi	22 qran
Üç aylığı	2 qran
Tək nüsxəsi satıcı əlində	16 şahı
Əcnəbi məmləkətiərə illiyi	60 qran

Təbriz, bazari usta şagird, xanəyi—  
şahzadə Nüsrettüssəltənə

Teleqraf və post ünvanı:  
Təbriz, "Molla Nəsrəddin"



## RACE BE ŞEKLE-SƏHFEYE-ƏVVƏL

Moraceeye-moəIIem baxedməte-xər

Ruzi yeki moalleme-daneşpəjuhe-rad  
Didəm ke dər məhəziye-dərvazeye ze şəhr

Bər pay istade be səd əcz-o-enkesar  
Manənde-casəliq müsəffa deli ke u

Ya hinduyi ke dər bəre-təsvire-Bərəhma  
Zin yek tərəf pəyapey sər mibərəd forud

Mən dər əcəb ke an mütəala məğam kist  
Məlum şod ke mourede-an etina xərist

Rəftəm be piş-o-qoftəm divane gəstəi?  
Mən barha ze qavpərəsti şenideəm

Xəndid-o-dər cəvabe-mən əz bəde-xənde qoft  
Çəndist haliya ke morəttəb nemiresəd  
Naçar mən be xidməte-xər kördeəm rocu

Keəndər-kəmal sani Sohbane-vael əst  
Cai ke zan qozar-o-obure qəvafel əst

Sər ta qədəm xuzu və xuşuəş şamel əst  
Ba heykəle-moqəddəse-İsa moqabel əst

Qufran-o-əfv-o-məsiyəte-xiş sael əst  
Bər sane-şaxe-bid ke əz bad mayel əst

Ke əhle-honer be nəzde-vey inqune safel əst  
Bər xər təzim kərdənəş an mərd fazel əst

Təzime-xər nə dər xore-ensane-aqel əst  
Aya kəsi zexəlq be xər niz qael əst?

Nəşenidei məvacebe-ma əz nəvaqel əst?  
Hərçənd məbləği kəm-o-bəs qeyre qabel əst?  
Çon zin məqam məbləğe-məzbur vasel əst

*Nəql əz yek nəfər moəllem*

## POSTXANAMIZ

Ruznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni və bir həftə ondan sora ikinci şümarəni Təbriz postxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik.

Beş-on gün əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən Təbrizə varid olan müsafirlərdən və dostlarımıza çatan məktublar dan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır.

Bu günlər bizə səhih bir mənbədən yə'qinlik hasil oldu ki, ruznaməmizin birinci və ikinci nömrəsi Təbrizdən çıxmamış, nə səbəbə çıxmamış o bizə hənuz mə'lum deyil.

Bə neçə sətri yazımaqdən məqsəd xaricdə olan möhtərəm oxucularımıza ruznaməmizin çatmamağının səbəbini bildirməkdir.

Be hər hal biz yola gedərik və İranda tək bir "Molla Nəsrəddin" heç yerindən olmasa dünya ötüşər, amma postxanalənmiz bu dərəcədə nizamsızlığı vətən dostlarını gərək mə'yus edə.

İdarədən

## NİSAB

**Zəhi be qolsəne-canha qəde-to sərverəvan  
Məfailun fəilat, məfailun fəilat,  
Zəhəb zər əst, qızıldır tökülə dükana,  
Badamdı, püstədi, xurmavu girdəkan, kişmiş  
Zibildi türki, kəsafət ərəbcədir mə'na  
Ulaxdı-xər, bu tərəfdə şütür-dəvə, qatır,  
Biri qaçub çığırır, həm biri durub bağırır,  
Yetim bipədər əstü lətim bi əbəveyn,  
Bu yanda bir neçə dərviş hey haray təpir,  
Düzüblə şıslərə lüləkəbabı bir yanda  
Ərəbcə bal əsəldir, doşab türki deyir,  
Hücum edir bu tərəfdən duruşqa dar yolda,  
Bu heyn sürdü atın bir cəsur xidmətkar,  
Əgər səni əzələr, ya şikəst ola bədənin  
Məfailun fəilat, məfailun fəilat**

**Roxe-to bərfələk-o-delbəre-məhi-taban.  
Bu şəhri seyr qılanlar belə edillə bəyan.  
Qalaq-qalaqdı, baxırsan ke misli-mədənkan  
Düzüblə sahibi əmrə, dolu bütün meydan  
Nə eybi var ki, zibildən görünməyibdi ziyan.  
Yol ilə getməgə rahət dəxi sən etmə güman.  
Tutub yoli dolu yüklər, nədi tikandı, saman.  
Biri-birini söyür, söyləyir birinə yaman  
O yanda çoxlı dilənci edüllə ah-fəğan.  
Çilo, pilo, həmi cız-vızdı hər qədəmdə dükan.  
Sarımsağın adı sirü piyaz, türki soğan.  
Çıxıb qabağına digər tərəfdə bir karvan.  
Bir iftizahdı, övrət-uşağa yoxdu aman.  
Burada yox yetə fəryadə bir nəfər də ajan.  
Bu bir nisabdı yazdı sizə bizim Mozalan.**

*İmza: Kabla Haxverdi*



## İRANDA LƏĞƏBLƏR

Bunu heç bir kəs inkar etməz ki, İranın bu dərəcədə tərəqqi tapmağına və qeyri məmləkətlər içində şöhrət qazanmağına ancaq və genə də ancaq ləğəblər səbəb olubdur. Vəqəən, bu saat dünyanın hər bir yerində İranın ləğəblənmış əşxasının söhbəti düşəndə hər bir kəs quruyub qalır və çünki oralarda bu qism böyük adamlar az tapılır, onunçun paxilliqlarından az qalır canları çıxsın (cəhənnəmə çıxsın, gora çıxsın).

İndi mən ərz edim, gör qeyri bir məmləkətdə belə-bələ baş sahibləri var, ya yox. Məsələn:

1) QƏZƏNFƏRÜL-MÜLK – bu ağa haman vücuiddur ki, Atilladan başlamış Napalyon, Gindenburg və Ənvər paşa bu ağadan tə'lim tapıb, bu vücudun dəstpərvərdələridir.

2) VƏKİLÜL-MƏMALİK – Avropa müharıbəsindən sonra Parisdə qərar verilən tarixi sülh konfransında cəmi dövlətlər Vudro Vilsonu biqabiliyyət bilib, konfrans sədarətinə həmin ağanı də'vət etdilər (hələ bu da çəm-xəm eləyib getmirdi).

3) HƏKİMİ-Ə'ZƏM – İngiltərədə Oksford darülfünunda tibb leksiyaları irad edirdi. Bunu ağanınşagir-dlərindən məşhur doktor Hoxman, doktor Şavelli, doktor Ribyan, Rakud, Nelapus və qeyriləri rəvayət edirlər.

4) ZƏRĞAMİ-XƏLVƏT – oxuculardan üzr istəyirəm, çünki cəmi xəlvət ləğəblərini mə'na etməkdən həya edirəm şayəd övrət-uşağın nəzərinə çata, yaxşı olımıya.

5) MÜZƏYYƏNÜS-SULTAN – yə'ni sultani bəzəyən. İndi bunu da Allah bilir ki, nə tövr, nə vaxt bəzəyir, dəxi bizə mə'lum deyil.

6) FILOSOFÜL-MƏMALIK – Sokratın, Dekartın və Karl Marksın filosofiyalarını tənqid elədi və yer üzündə bu dairədə birinci olaraq icthiad etdi (Barı Xudaya, sən özün hifz elə).

7) FƏTHÜL-MƏMALİK – Yeni dünyani, Cənubi Avstraliyanı və Qütbi- şimalidə çox aləmlər fəth etdi.

8) LİSANÜD-DÖVLƏ – İranın danışmağı məhz bu ağanın vücuduna bağlıdır və çün ağa, əgləb övqat, tiryək nəşəsi aləminə müşərrəf olur, o səbəbdən yüz ildən artıqdır ki, İran lal hesabındadır.

(Məbədi var)

*İmza: Hərdəmxəyal*

## TAZƏ XƏBƏRLƏR

(Məşədi Qasım əminin telegraf ruporundan)

Sübh vaxtı eşitdim ki, ermənilər rusları İrəvan-dan çıxarıblar.

Bir saat sora dedi ki, ruslar erməniləri çıxardıblar.

Bir saatdən sora eşitdim ki, osmanlılar ingilislər ilə barışıblar və rusların pozusublar, günorta vaxtı dedilər ki, osmanlılar ruslar ilə birlikdə ingilisə dava eləni ediblər.

Günortadan bir saat sora dedilər ki, ruslar Bakıdan çəkiliblər Rusiyaya, yarım saatdan sora nəql eləyirdilər ki, rusların çox qüvvələri İrəvandan keçib gəlir Naxçıvana, bir xəbər çıxdı ki, ruslar Tiflisi alıblar, həman saat bir ayrı adam mənə telegraf nişan verdi ki, gürcülər rusları qovub gətiriblər Bakının yavuqlarına. Biri deyir Vrangel bolşevikləri basdı, həman gün bir ayrı adam deyir ki, bolşeviklər Vrangeli basdı.

İndiyə kimi məşədi Qasım əminin telegraf şirkəti yüz dəfə Lenini öldürüb, yüz dəfə Lenin ilə Trotskini vuruşdurub, yüz dəfə rusları Qarabağdan qaçırdıb, yüz dəfə Zəngəzuru gah ruslara verib, gah ermənilərə verib, gah müsləmanlara.

- Naxçıvanda on min bolşevik var.  
- Xeyr, bir nəfər də yoxdu. - Naxçıvana təzəlikdə yeddi min osmanlı qoşunu gəlib.

-Xeyr ağa, biri də yoxdu. - Xeyr ağa var. - Culfa körpüsündə beş min rus var. - Xeyr, bir nəfər də yoxdu. Sən ölüsən, var.  
- Sən ölüsən, yoxdu.

Mozalan

**BALLI BADIMCAN**

*Ballı Badımcan xala,  
Qoyma qızı çox qala.  
Sinni çatıb doqquza  
Lap da gəlibdir hala.*

-Mən nə deyirəm, Nurcahan bacı. Bir Allah bəndəsi olsun, qızı verək getsin, amma, hələ bir yaxşı yerdən istəyən yoxdur, mən də qızımı çölə tullaya bilmərəm ki, verəm hər bir baqqala.

*Ay xalacan, Balıca,  
Bir kişi var halıca,  
Heç də deyildir qoca,  
Adı Həsən xan, bala,  
Qoyma qızı çox qala  
Bəlkə Həsən xan ala.*

-Nurcahan bacı, qadan alım, axı Həsən xan əba örtmür, lümə paltun geyir, mən qızımı necə verim hər çaqqala.

*Balıca, qurban sənə,  
Mirzə Süleyman genə  
Eylədi peyğam mənə;  
Qoyma qızı çox qala  
Çünki gəlibdir hala  
Bəlkə Süleyman ala?*

-Nurcahan bacı, vallah, deyirlər Mirzə Süleyman teatrı, nədi, orda oyunbazlıq eləyir, heyf deyilmi gül kimi qızımı verim belə bir naqqala.

*Bəs elədə, ay bacı,  
Qonşuda var bir Hacı,  
Sinni çatıb həştada,  
Çox da deyildir acı.  
Qoyma qızı çox qala  
Çünki gəlibdir hala  
Bəlkə Hacıxan ala.*

-Ay Nurcahan bacı, Allah atova rəhmət eləsin. Bax, bu Haciya nə demişəm? Nə demişəm bu qırmızısaqqala?

İmza: Dabani cattax xala

**HİKMƏTLİ SÖZLƏR**

Sokrat - Qəlbimdən hərdən bir səda gəlir. Haman səs pak insafimin səsidir.

J.J.Russo - O şey ki, dünyada mənə mürəbbi olub yol göstərdi insan məhəbbətidir.

Ağayı-Həsənağa - Möhtac işinə qarışmaq bikar adama yaraşar.

Tolstoy - Axşamlar hesab elə gündüz nə qədər yaxşı iş tutubsan, sora rahat yat.

Hacı Məhəmməd Nağı - O şey ki, mənə başağrısı gətirir, bir Qaradağ kömürüdü, bir də "Molla Nəsrəddin" ruznaməsi.

Napalyon - Dünyanı üç günün ərzində təsxir eləmək çox asandır, əgər baxt müsəidət göstərə.

Məşədi Muxtar - Nömrə həmamda müsəlmançılığı əmələ gətirmək olmaz.

Hacı Murad əmi- Şəkkakə lənət!

**MƏKTUB**

Ay Molla əmi, indi bildim ki, mən düz deyirdim. İranda haqq danışmaq olmaz. Əgər biləsən haqq danışmaq üstündə başıma nələr gəlib? İndi qorxumdan haqq səhldir, nahaq da danışmiram.

Məşrutiyyətdən qabaq iki ya üç dəfə milləti-İrana ürəyim yanib bir neçə haqq söz danışdım. Molla əmi, nə deyim nə eşidəsən, məni tutub ayaqlarımı ağaca bağlayıb o qədər vurdular ki, hər dəfə də üç və ya dörd ay rəxtxabda qaldım.

Hələ nə qədər cərimələr aldılar onu demirəm.  
Gün o gün olduki, İran məşrutə oldu.

Tehranda parlaman və Təbrizdə də Əncümən açıldı mən də hər gün Əncümənə gedirdim gördüm (həvaleyi-bərate müstəmərri be məhəl səriülvüsul, təyine məhəl əz maliyye cəhəte şərbətə dəstecate təşkili komision, iane cəhəte...)

Bu söhbətlərdən başqa heç bir millət xüsusunda və ya məmləkət işlərində danışıq yoxdu. Axır bir gün təngə gəlib dedim, ay qardaşlar, bir belə zəhmətlər çəkilib, qanlar töküldü və məşrutə alındı. Bunlar hamısı fəqət bundan ötrü deyildi ki, beş nəfər rəyasətdən düşüb əlahiddə bir beş nəfər rəyasətə çatsın. Bəlkə bundan ötrüdü ki, bu pərişanhal məmləkətə bir iş görülsün və ya bədbəxt millət və biçarə rəiyət və rəncbər zülm və fəşar altın-dan xilas olsun.

Molla əmi, canın üçün, ancaq sözümü qurtarmamış məni oynadan həmməsləklərim qışqırıb dedilər "kəs, heyvan oğlu heyvan, bu müstəbid şeytanı salın dişqarı, cəhənnəm olsun getsin." Məni iftizah ilə başıma çala-çala eşiyə saldılar.

Xülasə, ölümü evə salıb müddətlər rəxtx-abda qaldım, neçə müddətdən sora evdən dişqarı çıxıb gördüm iş işdən keçib, yoldaşlarım birisi hakim, birisi rəis, birisi kəndxuda, biri fərraş, biri nə, biri nə. Yavaşça dedim yoldaş, bu nə həngamədir? O söz hara, bu söz hara? O iş hara, bu iş hara? Çəp-çəp acıqlı üzümə baxıb dedi: rədd ol, məşrutəçi oğlu məşrutəçi, indicə xəbər verrəm səni də yoldaşların kimi tutub asallar. Elə bunu eşitcək gəlib libasına təgyir verib şəhərdən qaçdım. İndi, Molla əmi, əgər istəsən başun-qulağın səlamət qalsın, haqq sözüvü nə danış və nə də yaz. Hələ xudahafız. Baş ağrısı verdim.

İndi də heç Təbrizdə ittihad, ittifaq söhbəti aşzuva gətirmə, kötük yeyərsən.

Mülxisün Sadəlövh

## DƏSTƏ

-Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.

-Çeşm, çeşm. Şərəfyab olarıq inşaallah. Buyurduz nə vaxt gələk?

-Üç yarımda.

-Yəni necə üç yarımda?

-Bəli, üç yarımda, dəstədən üç saat yarımda keçmişdə.

-Hacı ağa, üç yanm keçəndə bivaxt olar. Xahiş edirəm günortadan qabaq cəm olaq, günortadan soraya üzrüm var.

-Bəli, bəli, elə mən günortadan qabaq ərz elədim. Ərz elədim dəstədən üç yarımda keçəndə.

-Hacı ağa, indi başa düşdüm, siz İrani hesab ilə fərmayış edirsəniz. Cün mənim saatım alafranqa qurulub, o səbəbdən iştibah etdim. Xub, buyurursuz dəstədən üç yarımda keçəndə?

-Bəli, Mirzə ağa, üç yarımda keçəndə.

-Hacı ağa, bağışlayız, dərdi-sər olur, dəstədən üç yarımda keçəndə bizim alafranqa hesabı ilə saat neçə olur?

-Mirzə ağa, üç yarımda keçəndə təqribən axşam azanına səkkiz saat yarımda qalır.

-Hacı ağa, bağışlayız, mənim alafranqa saatım günortadan-günortaya qurulur, görəsən, üç yarımı ki, buyurursuz günortadan nə qədər qabaq olacaq?

-Mirzə ağa, bizim hesabda günortaya təqribən üç yarımda qalır. Xeyr, gərək ki, dörd saat qala.

-Xeyr, Hacı ağa, gərək az qala.

-Xeyr, ağa! Bizim hesabda təqribən dördən bir az-maz kəm qalır.

-Xeyr, ağa, bizim hesabda saat doqquz olur.

-Xeyr, ağa, bizim hesabda saat üç yarımdır.

-Xeyr, ağa, təqribən dördən bir az-maz kəm qalır.

-Xeyr, ağa, bizim hesabda gərək saat doqquz ola, ya da təqribən saat səkkiz yarımdır.

-Xeyr, ağa, dəstədən təqribən üç saat yarımda keçəndə yə'ni günortaya təqribən nə qalır?

Yə'ni günortaya təqribən ... qoy hesab edim, yə'ni təqribən dəstədən yarım, bəli üç yarım, axşama da doqquz, xeyr, təqribən səkkiz yarım, ya da ki, təqribən bir az-maz əskik...

Sabah ağalardan biri gəlib əyləşdi və yoldaşları iki saat gözlədi. Biri bir saatdan sora gəldi, bir neçəsi iki saat sora cəm oldu, qalanları da heç əbədən gəlmədi, çünki bilmədilər, dəstə hesabı ilə gəlsinlər, ya alafranqa hesabılə.

Bir nəfər də günortadan üç yarım keçmişdə gəldi gördü ki, məclisdə heç kəs yoxdu.

Lağlağı

## MÜŞTƏRİLƏRİMİZƏ

Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılın saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda və'z özgə şəklə düşüb, çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqcə vermək səhldir, axırda da hıqqana-hıqqana veriblər.

Biz İran abunəçilərini qınamırıq, çünki həmişə mümkünür ki, qabaqcə birisi pulunu versin və sora da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.

Bir tərəfə də baxanda ruznamə müdürü başına nə daş salsın? Kağıza, mətbəələrə, rəssamlara, yazıçılara və əmələlərə pulu haradan alıb versin? Doğrusu, məəttəl qalmalı bir haldır.

Bircə şey fikrimə gəlir. Bir surətdə ki, möhtərəm müştərilərimiz pullarının batmağın-dan ehtiyat eləyirlər, mümkünür pənah bərxuda babətindən abunə pulunun bir az hissəsini idarəyə göndərmək ki, əgər xudanəkərdə ruznamənin dalı gəlməsə, itən pul üç-dörd təmən olmasın, bir neçə qran olsun ki, əgər dünya dağılısa, bir neçə şahı da Molla əminin yolunda itib batsın.

Bir qrandan tutmuş on qrananı kımı, bundan da əskik və bundan artıq, hər nə qədər idarəmizə göndərilsə, təşəkkürlə qəbul olunub, qəbz veriləcək (mən ölüm, incimədin ki?).

İdarədən

## BAŞACIQ MƏDAXİL E'LAN

Əz tərəfe edareye vəzayef beomume sahibane mostəmərri rəsmən extar müşəvəd hər kəs əz sahibane huquqe bərate mostəmərriye xodra ila panzdəhome şəhre rəcəb betəvəssote ağaye dallalbaşı əz qərare tumani çahar abbası beedare befürüşəd lavüsul xahədmənd. Və edare cavab-deh nist. Çonke vücuhatə mövcudi dər sənduq və maliyyate məhəlhayə səriülvüsul əz babəte bərəvati ke qəblən tumani se hezar xəride şode budənd tədiye şode əst. Əz onçayı ke dər idare naməhrəm əst əz müştəriyane ozam xaheşmənd əst dər kuçeye Cəbbexane bemənzele şəxsi rucu nomayənd.

Dallalbaşı

## POST QUTUSU

**"Kankan"**a: – "Bayramınız mübarək" hələ qalmalıdır.

**"İdealist"**ə: – O surətdə dərc olunmaz.

**"Müəllimi-həqir"**ə: – Sözün haqq və maarifimiz sahibsiz bir haldadır, amma o sərinlik ki, müəllimlər arasındadır, mədrəsə işlərinə həmişə xələl yetirəcək. İttihad, ittihad və genə ittihad.

**"Qərib dost"** imzası ilə yazana: – Get dolangilən, xamsən hənuz və qeyrə ..... müntəzir olma.

**"Qazanbaş"**a: – Sonralar oxuruq, indi kiçikdir.

Müdir və sərmühərrir: Cəlil Məmmədquluzadə

Vəkillərimiz:

Təbrizdə – Dəme-məqbərə, tovziye-cərayed.

Bazare-şışegərxane, kitabxaneye- "Pərvəriş"

Dəme hərəmxane, mətbəeye- "Hüseyni".

Daş mağazalarda: Qulu xan dərzi.

Təbriz, mətbəeye "Ümid".

Təvarixdə şöhrət qazanan İran məmləkətinin ikiminci paytaxtı hesab olunan Təbriz şəhərinin bazarı

Behzad



Adəm əleyhissəlamin zamanından iyirmi min il keçmişdə, tarixi-hicrinin min üç yüz otuz doqquzunda və xülasə, dünya yaranandan on yeddi milyon il sonra